



## Azərbaycan poeziyasında uşaq obrazları

Nigar Isayeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: nigarisayeva65@gmail.com

**Annotation.** Şifahi xalq ədəbiyyatının en geniş yayılan, həm uşaqlar, həm də böyükler tərəfindən sevilən növlərindən biri də nağıllardır. Xalqın həyatını, onun məişətini, etnoqrafiyasını öyrənmək baxımdan nağıllar tədqiqatçılara daha geniş material verir. Nağıllar qədim mədəniyyətimizin yaddaş salnaməsidir. Nağıl mövzusunda yazılmış əsərlərdə bir neçə obrazlar diqqətimizi cəlb edir. Bunların içərisində uşaq obrazları xüsusilə seçilir.

Məqalədə bədi söz sənətinin müstəqil sahəsinə çevrilmiş milli uşaq ədəbiyyatı nümunələrimiz təşəkkül tapdırğı dövrən başlayaraq, bu gün kimi görkəmlı qələm ustaları tərəfindən məharətlə yaradılmışdan, inkişaf zirvesinə ucalmasına bəhs edilir.

**Açar sözlər:** folklor, uşaq, nağıl, mövzu, obraz, uşaq ədəbiyyatı

**Məqalə tarixçəsi:** göndərilib – 05.05.2022; qəbul edilib – 15.05.2022

## Children's images in the Azerbaijani poetry

Nigar Isayeva

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: nigarisayeva65@gmail.com

**Abstract.** One of the most widespread types of oral folk literature, loved by both children and adults, is fairy tales. In terms of studying the life of the people, their way of life, ethnography and fairy tales provide researchers with more material. Tales are a chronicle of the memory of our ancient culture. Several images in fairy tales attract our attention. Among them, children's images stand out.

The article talks about the establishment and development level of examples of our national literature of children, which have become an independent field of our artistic word art, from the time when they were formed to the present.

**Keywords:** folklore, children, fairy tales, themes, images, children's literature

**Article history:** received – 05.05.2022; accepted – 15.05.2022

## Giriş / Introduction

Bədi söz sənətinin müstəqil sahəsinə çevrilmiş milli uşaq ədəbiyyatı nümunələrimiz təşəkkül tapdırğı dövrən başlayaraq, bu gün kimi görkəmlı qələm ustaları tərəfindən məharətlə yaradılmış, bir çox hallarda inkişaf zirvesinə ucalmışdır. Səməd Vurğun "Balalarımız üçün gözəl əsərlər yaradıq" adlı məqaləsində yazırı ki, biz uşaqla danışdığımız zaman insanla danışdığını, uşaq üçün yazdığını zaman insan üçün yazdığını unutmamalıyıq" [1, s.5]. Uşaq ədəbiyyatı ilə məşğul olan mütəxəssislərin

fikrincə, uşaq üçün yazılmış əsərlərdə hər cür hayatı problem qaldırmak olar və bu zəruridir. Müxtəlif dövrlərdə uşaq poeziyası yeni mövzulara nüfuz etməyə çalışmışdır. Azərbaycan uşaq ədəbiyyatının çoxsaylı yaradıcıları bir-birindən gözəl bədi nümunələr yaratmağı bir məqsəd olaraq qarşıya qoymuşdular. Azərbaycan klassiklərinin yaradıcılığından başlayaraq müasir dövra qədər uşaq ədəbiyyatı uzun bir yol qət etmişdir. Ə.Xaqqani, N.Gəncəvi, M.Füzuli, A.A.Bakıxanov, Q.Zakir, M.Ə.Sabir, S.Ə.Sırvani, A.Şəhəhet, S.S.Axundov, A.Şaiq, S.Rəhimov, Ə.Vəliyev, M.Seyidzadə və s. yaradıcılığında uşaq üçün yazılmış nümunələr rast gəlirik.

## Əsas hissə / Main Part

Mikayıl Müşfiqin bir-birindən gözəl uşaq ədəbiyyatı nümunələri vardır. Bunlara şairin "Pioner", "Vuruşmalar", "Qaya", "Məktəbli şərqisi", "Coğrafiya", "Pambıq" və s. əsərlərini misal göstər bilərik. M.Müşfiq "Qaya" poemasında səfil hayatı keçirən yoxsul uşaqların obrazını yaradaraq, onların faciasından söhbət açmışdır. Qaya səfəlatın pəncəsində inleyən yüzlərə uşaqın ümumiləşmiş obrazıdır.

*"Sonsuz fəlakətin dənizlərində  
Bu əl-ayaq çalan kiçik səfəllər,  
Şən ey cəcəqlüğün şanlı rəhbəri,  
Yoxsa var bunlara sualın sanın?  
Qarşında çırınan bu tifilləri  
Haraya çəkməkdər xəyalın sanın?"* [4, s.307]

Əsərlərində uşaqları zəhmət məhəbbət ruhunda tərbiyə etməyə çağırın Mikayıl Rzaquluzادə uşaqları yüksək qiymətləndirir. Mikayıl Rzaquluzادə uşaq üçün əsr yazarkən xalq yaradıcılığı motivlərindən istifadə etmişdir. O, təkcə nağıl intonasiyasını saxlamaqla kifayətlənməmiş, xalqdan alınmış sujetlərə olavolar etməkdən əkinməmişdir. "Məktəbə gedir Tokay", "Ovçu Elişə qoçaq Aytəkinin nağılı", "Şirinbulaq nağılı" və s. poemaları ideya-bədi dəyərini itirməyən uşaq əsərləridir.

"Şirinbulaq nağılında" tufandan sonra güzii tutulan bulağın yenidən axıb-çağlaması üçün heyvanların, quşların, onlara kömək edən uşaqların birgə əməyindən söhbət açılır.

*Gecə-gündüz şırıl-şırıl  
Şırıldasır Şirinbulaq,  
Gecə-gündüz  
Gözəl-göyçək çıçəklərlə  
Şən quşlarla, böcəklərlə  
Şirin-şirin  
Piçıldasır Şirinbulaq.  
Yaşa, yaşa!  
Şırıldasa-şırıldasa.  
Piçıldısa-piçıldısa.* [2, s.110]

Əsərlərinin mövzu dairəsinin müxtəlifiyi, təlqin etdiyi rəngarəng ideyalar ilə seçilən, uşaq ədəbiyyatına həyatının 50 ildən çoxunu həsr edən Zahid Xəlilin uşaq əsərləri bədi sərvətdir. O bu əsərlərini yaradarkən vətən, təbiət, ata-ana, nənə-baba, məktəb təhsil, əmək, zəhmət, torpaq, dostluq, mənəvi zənginlik, insani saflıq, böyükə hörmət, ilin fəsilləri, heyvanlar və quşlar aləmi, meyvələr, ağaclar, güllər, bitkilər: bir sözla, ətraf aləmin əşya hadisələri ilə bağlı çoxlu sayıda mövzularla müraciət edir. Z.Xəlilin bir sira əsərləri və: ki, onların mövzusu körpə, kiçik yaşı uşaqların həyat fəaliyyəti ilə əlaqədardır. "Ən şirin şey", "Oynayıram beşikdə" kimi əsərlərdə sanki biz beşikdə yatan körpənin ilq nəfəsini duyar, hələ yeri yib-yüyürməyi bacarmayan körpənin gültüsünü cəsidi, yenicə dil açan balaların yarımcı sözlərinə qulaq asır, balaca qızçıqazın öz gəlincikləri ilə oynadığını müşahidə edir, bağçayaşlı uşaqların ərkəyün, şıltaq, dəcəl və şən hərəkətlərini izləyirik. Sənətkar körpə dünyasının romantikasını və şirinliyini məharətlə poeziyaya getirə bilməsdir:

*Mənim adam Cəmalə,  
Özüm bir qəşəng qızam.  
Atam-anam deyir ki,  
Gül qızam, çıçək qızam,  
Hələ çox uşağam mən,  
Deyirlər sıltağam mən.  
Oynayıram beşikdə,  
Na işim var eşikdə.* [2, s.172]

Şairin yaratdığı maraqlı, təkrarolunmaz obrazlardan “yalan danişa bilməyən İmran, hər şeyi tərsinə geyinib gülünc vəziyyətə düşən İsgəndər, çəpişlərini otarmağa aparan məzəli Səməndər, yatanda kukla ilə seçilməyən Afaq, dostu ilə birlikdə atılıb-düşərək evin altını-üstünü çevirən balaca Zahid, dostlarının onu ələ salmağından küsüb gedən Şifir, üstü-başını yağış gölündə bulayan pintl Çərkəz Zahid Xəlilin zəngin və çoxsaklı obrazlar qalareyasına daxildir.

“Yalançı İmran” yumoristik uşaq şeirinə nəzər salaq. Bu şeirdə şəhəri ruhiyyə, ince yumoristik üslub daha qabarlıq nəzərə çarpır. Mətbəxdəki qabın ağızını açıb mürəbbəni yeyən İmran üz-gözündən xəbərsiz halda anasına mürəbbəni pişiyin yediyini deyir:

*İmran mətbəxə qaçdı,  
Qabın ağızını açdı,  
Mürəbbəni yedi o.  
Amma gəlib yavaşça  
Anasına dedi o:  
- Quyrığunu buladı,  
Pişik gəlib yaladı.  
Anası baxdı ona,  
İnanmadı sözünə.  
Mürəbbənin şirəsi,  
Bulaşmışdı üzünə.* [2, s.171]

Z.Xəlii bu şeirində məsum qəlblə bir uşaq obrazı yaratmışdır. Yalanın nə olduğunu hələ dərək etməyən, ona görə də yalan deməyi bacarmayan, nəticədə yalanın üstünü elə özü açan İmranın hərəkəti yumoristik gülüş doğurur.

Uşaq ədəbiyyatının görkəmlı nümayəndələrindən olan Mirvarid Dilbazi yaradıcılığında uşaq obrazları daha çox yer tutur. Mirvarid Dilbazinin “Körpələr”, “Ana”, “Körpələr və şair” və sair şeirlərini rəsul göstərə bilərik. Mirvarid Dilbazının uşaqlar üçün yazdığı mənzum nağıllar da maraqlı doğurur. Bu nağıllarda maraqlı folklor sujetlərinə rast gəlirik. Bu sujetlər vasitəsilə M.Dilbazi uşaqları düzlüyə, doğruluğa, vətoni sevməyə səsləyir. “Xeyir və Şər”, “Balaca dostalarım”, “Qardaşlar”, “Sevincin dünyası” bu qəbildən olan poemə-nağıllardır.

“Qaranquş və qara ilan” xalq nağılı əsasında yaranmışdır. İlən ağaçqanada deyir ki, öyrən gör hansı canlının qanı şirindir. Ağaçqanadı işə başlayır, bir gözəl oğlan uşağının qanının çox şirin olduğunu görüb ilana xəbor aparmaq istəyəndə, qaranquş ağaçqanadın dilini parçalayıır. Ağaçqanadı birtəhər məsələni ilana başa salır. İlən qaranquşdan intiqam almaq üçün onun üstünü atılır və quyrugündən tük qoparır. Elə buna görə də qaranquşun quyruğu haçdır. İnsanlara hörmət etdiyinə görə adamlar qaranquşu sevir, onun xətrini əziz tuturlar.

Mirvarid Dilbazinin yaradıcılığına nəzər saldıqda onun xalq nağıllarından bir neçə istiqamətdə faydalandığını görürük:

1. Folkloranın hazır nağılı və sujetləri götürürək yenidən işləmək;
2. Orjinal mövzuda bəzi əsərlərinə xalq nağıllarından müəyyən episod və əhvalatlar daxil etmək;
3. Müasir hayatı və etraf aləmin real hadisələrini nağılvəri bir tərzdə təsvir etmək, yəni orjinal nağıllar yaratmaq;

#### 4. Nağılların dil, üslub, təhkiyə sistemindən, müəyyən ideyalarından istifadə etmək.

Öz orijinal üslubu, lirizmi, obrazlı ifadələri ilə seçilmiş, müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafı yolunda yorulmadan çalışmış Xanımana Əlibəyli “Yaz konserti”, “İşləməyən dişləməz”, “Sənubərin gözləri”, “Ləğələrin nağılı”, “Ulduzların nəğməsi”, “Məni günəşə at”, “Kənd həkimi”, “Ləpələrin nağılı”, “Nişanlı qız”, “Gözəllər gözəli” və sair kitab və poemalarında bir-birindən bənzərsiz örnəklər yaratmış və uşaq obrazlarına xüsusi yer ayırmışdır.

Akademik Bəkir Nəbiyev Xanımana Əlibəylinin yaradıcılığını analitik təhlil cəlb edərək yazır: “Peşəkar uşaq ədəbiyyatımızın banisi Abdulla Şaiqdən sonra bu sahədə çalışandan üçünün Azərbaycan uşaq ədəbiyyatında özünəməxsüs vəri var: Xanımana Əlibəyli, Teymur Elçin və İlyas Tapdığın” [4, s.15]. Uşaq ədəbiyyatında sözünü demiş şairlərimizdən biri də Ə.Quluzadadir. Ədəbi mühitə 70-80-ci illərdə gəlsə də, əsasən, 90-ci illərdən milli uşaq ədəbiyyatının inkişafında diqqəti cəlb edən qələm sahibidir. Onun müxtəlif illərdə “Beş qıtənin uşaqları”, “Qarabağ oyunu”, “Alay komandiri”, “Məhləmizin uşaqları” və s. bir-birindən maraqlı şeir kitabları işq üzü görmüşdür. Onun şeirlərində sirli uşaq dünyası öz əksini tapır. Şeirlərindəki rəngarang obrazlarla bütün sualların cavabını verir və uşaqların bilik səviyyəsinin artmasına kömək edir. “Cırdan çırpı yığında” şeiri də bu qəbildəndir. Nağıllarımızda rast gəldiyimiz Cırdan obrazına sanki yeni nəfəs verir. Bu şeirdə Rövşən adlı bir oğlan dəcəlliyyinə görə “Cırdan” adlandırılır.

*“Neçə dəfə ilisti,  
İtin ayaqlarına  
O yığıdı çır-çırpını,  
Kolun qıraqlarını.  
Birdən kolun dibində  
Görəndə bənövşəni,  
Sanki tutub saxladı  
Bənövşələr Rövşəni.  
-Yəqin gəlib gəzəcək,  
Çölü də, kövşəni də.  
Cırdan çırpı yığında  
Dərsin bənövşəni də”.* [3, s.45]

Xalq nağılları motivi əsasında qələmə aldığı poemaları da öz bədii dəyəri ilə oxucuların marağına səbəb olmuşdur. “Xalça toxuyan qız”, “Babək, tütk və bənak”, adlı nağılı-poemalarında təsvir olunan əhvalatlar gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin formalşamasında əsaslı rol oynayır. Şairin “Xalça toxuyan qız” nağılı-poemasının məzmunu “hansı sənət yaxşıdır” mübahisəsinə son qoymaq üçün söylənilən bir nağıldan ibarətdir. Müəllif uşaqlara bu nağılı söyləməklə hansi peşənin daha yaxşı olduğunu başa salır, nəticə çıxarmağı isə onların öhdəsinə buraxır.

“Babək, tütk və Bənak” nağılı-poemasında tərbiyə məsələsini ön plana çeker. Heyvanların qəniminə çevrilmiş qanıçən xanın bəd əməllərinə qarşı çıxan Bənak sahibinin tapşırıqlarını yerinə yetirmir və nəticədə xan iti oxla yaralayıır. Babək isə itin yaralarını sağaldır və onu yanında saxlayır. Öz mənfur əməllərindən əl çəkməyən xan yənə yolumu azır və bu dəfa quzu əti yemək saxlayır. Əsasən əməllərindən əl çəkməyən xan yənə yolumu azır və bu dəfa quzu əti yemək saxlayır. Lakin Bənak xanın istəyində olur. Xanın adamları Babəkin quzularını əla keçirtmək istəyir. Lakin Bənak xanın adamlarını quzulara yaxın buraxır. Bu əsərdə Ələmdər Quluzadə yaratdığı uşaq obrazı vasitəsilə digər uşaqlara sanki dərs verir. Yaxşılığı itmədiyini, heyvanların bəzi insanlardan daha ağıllı, daha sədəqətlili olduğunu göstərir.

Müasir uşaq ədəbiyyatının görkəmlı nümayəndələrindən biri də Teymur Elçindir. Teymur Elçinin uşaqlar üçün xeyli poeması, mənzum nağılı vardır. Bu əsərlərin har biri mövzuca olduqca rəngarəngdir. O, bir neçə əsərlərinin mövzusunu seçərək xalq yaradıcılığından bəhrələnmişdir. O, bir neçə əsərlərinin mövzusunu seçərək xalq yaradıcılığından bəhrələnmişdir. Onun yaratdığı nağıllarda həmisi dərin içtimai məzmun olmuş, xalqın arzu və istekləri bu və ya digər şəkildə onlarda bədii əksini tapmışdır. “Elçi gəldi Təpəgöz” nağılında xalq müdrikliyinin şahidi olur.

"Nur bağında" əsərində isə xeyirlə şərin mübarizəsi təsvir olunur və əsərdə bu mübarizə yeni bir şəkildə öz poetik əksisini tapır.

Uşaq yazıçısı Əli Səmədlinin də nağıl povestləri diqqəti daha çox cəlb edir. Müəllif "Şehirli xalça" nağıl povestində folklorla üz tutmuş, nağıllar dünyasının qəhrəmanı Əhmədin başına gələn hadisələrdən səhəbat açmışdır.

Onun "Siçanların toyu" nağılinin da maraqlı sujeti vardır. Bu simvolik nağılda tənbəllik, uğurluq, mal-dövlət hərisliyi, köhnə adət-ənənələr tənqid olunur. Turuş-xaruş xanım və Tos-tolaq bay uşaqlarını ərköyün, tənbəl böyüdən valideynlərin, Yarıqlaş isə ata-ana himayəsində dolanan tənbəl, avara, tüfeyli gənclərin simvolik obrazıdır.

Ömrünün on odlu gənclik çağlarını işığa əvvərilib yandıran Fikrət Sadığın uşaq ədəbiyyatının dərili rolü danılmazdır. Şairin uşaqlar üçün bir-birindən maraqlı "Cırdan hara getmişdir", "Göydən alma düşmədi", "Göyda na var", "Bala kirpi" kitabları nəşr olunmuşdur.

"Cırdanın yeni sərgüzəştləri" cizgi filminin ssenari müəllifi də məhz Fikrət Sadıqdır. Fikrət Sadığın bütün yaradıcılığında folklor ab-havası vardır. Onun əsərlərində xalq ruhu, xalqın təfəkkür tərzi ön plandadır. Şairin bütün əsərlərinin xəməri folklorla yoğrulub.

### Nəticə / Conclusion

Yuxarıda göstərdiyimiz nümunələrdən aydın olur ki, Azərbaycan poeziyasında bir-birindən rəngarəng, bitkin uşaq obrazları yaradılmışdır. Məzmunu və mövzusu uşaq keçmişimizdən xəbər verən nağıllarımızda verilən obrazlar vasitəsilə böyük mənəvi keyfiyyətlər aşilanı. Uşaq ədəbiyyatı onları zəngin mənəvi keyfiyyətə malik bir insan kimi yetişdirməkdə, estetik zövqlü insan kimi tərbiya etməkdə kömək edir.

### Ədəbiyyat / References

1. Əsgərli F. Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı. Bakı: ADPU, 2009.
2. Xəlil Z. Seçilmiş əsərləri, I cild. Bakı: ADPU, 2008.
3. Quiuzada Ə. Məhləmizin uşaqları. Bakı: Şirvannəş, 2004.
4. Müşfiq M. Seçilmiş əsərləri, Bakı: Şərq-Qərb, 2004.
5. Nəbiyev B. Söz ürkədən gələndə (ədəbi-tənqidli məqalələr) / Bəkir Nəbiyev. Bakı: Yaziçi, 1984.
6. Rzaquluzadə M. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006.

## Детские образы в азербайджанской поэзии

Нигяр Исаева

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: nigarisyeva65@gmail.com

**Резюме.** Одним из любимых и детьми и взрослыми и широко распространённым жанром устной литературы являются сказки. С точки зрения изучения жизни, быта, этнографии народа сказки дают исследователям более широкий материал. Сказки это летопись памяти древней культуры нашего народа. В произведениях на темы сказок нас привлекают несколько образов. Среди них особо выделяются образы детей. В статье говорится об образах национальной детской литературы, ставшей самостоятельной областью искусства художественного слова начиная с периода формирования и по сегодняшний день, которые искусно созданы известными мастерами пера, достигшими вершины его развития.

**Ключевые слова:** фольклор, детская, сказка, тема, образ, детская литература